



Methodological Report on TEW-CCA Youth Transition Surveys in Azerbaijan, Georgia and Tajikistan

Appendix II-2: Azerbaijan: Household Screening and Individual Questionnaire in Azeri

Rajab Sattarov¹⁾²⁾, Tair Faradov¹⁾ and Vladimir Rodin¹⁾²⁾

¹⁾ International Centre for Social Research (ICSR), Azerbaijan

²⁾ Baku State University, Azerbaijan

TEW-CCA Working Paper No. 3

Version 1.0

Household Screening

HİSSƏ 1. EV TƏSƏRRÜFATINA GƏLİŞİ, RESPONDENTİN SEÇİLMƏSİ VƏ MÜSAHİBƏ HAQQINDA MƏLUMAT

H1a. Müsahibəçinin adı, soyadı _____ H1b. Müsahibəçinin fərdi kodu:(_____)
 H2a. Bölgə: _____ H2b. Rayon: _____ H2c. Şəhərin/kəndin adı: _____
 H2d. Seçki dairəsinin nömrəsi: (____) H2e. Seçki məntəqəsinin nömrəsi: (____)

H3. Gəl- işin N-si	H4. Gəlişin tarixi	H5. Gəlişin vaxtı	H6. Respondenti müəyyən etməsi üçün araşdırma sorğusu keçirilmişdir? (<i>bax Hissəyə 2</i>) (1) Bəli → H7 (2) Xeyr, bu ünvan yaşayış yeri deyil → STOP! (3) Xeyr, evdə heç kim yox idi → 2^{ci}/3^{cü} DƏFƏ GETMƏK (4) Xeyr, evdə olan şəxslərin suallara cavab vermək imkanı yox idi → SUAL H10-da QEYD EDİB 2^{ci}/3^{cü} DƏFƏ GETMƏK (5) Xeyr, evdə olan şəxslər suallara cavab verməkdən imtima etdilər → STOP!	H7. Bu ünvanda sorğumuza uyğun respondent yaşayırmı? (<i>bax Hissəyə 2</i>)? (1) Bəli → H8 (2) Xeyr → STOP!	H8. Seçilmiş şəxslə müsahibə keçirildimi? (1) Bəli (2) Xeyr, o evdə yox idi → SUAL H10 və H11-də QEYD EDİB 2^{ci}/3^{cü} DƏFƏ GETMƏK (3) Xeyr, onun müsahibə vermək imkanı yox idi (vaxtı yox idi, xəstə idi və s.) → H9 (4) Xeyr, müsahibə yarımçıq qaldı → H9 (5) Xeyr, seçilmiş ailə üzvü müsahibədən imtina etdi → STOP!	H9. <i>Yalnız H8-də (3) və ya (4) qeyd olunubsa:</i> Seçilmiş ailə üzvü başqa vaxt müsahibə vermək/davam etmək razılıq verdimi? (1) Bəli → H10 və H11-də QEYD EDİB 2^{ci}/3^{cü} DƏFƏ GETMƏK (2) Xeyr → STOP!
1	__/__/__	__/__				
2	__/__/__	__/__				
3	__/__/__	__/__				

H10. Ev təsərrüfatının telefonu:
 _____ Əlaqə saxlamaq üçün əlavə
 məlumat və respondenti müəyyən etməsi üçün təkrar
 gəlişin vaxtı haqqında
 qeydlər: _____

H11. Müsahibə üçün seçilmiş şəxsin telefonu:
 _____ Email (varsa):

Əlaqə saxlamaq üçün əlavə məlumat və müsahibənin
 keçirilməsi/davam etməsi üçün təkrar gəlişin vaxtı haqqında
 qeydlər: _____

HİSSƏ 2. RESPONDENTİ MÜƏYYƏN ETMƏSİ ÜÇÜN ARAŞDIRMA SUALLARI (BU EVDƏ HAL-HAZIRDA YAŞAYAN BÜTÜN AİLƏ ÜZVLƏRİNİN SİYAHISI TƏRTİB EDİLMƏLİDİR).

N	S1. Ailə üzvünün adı	S2. Cinsi: (1) Kişi (2) Qadın	S3. Yaşı: (tam illərin sayı)	(Bu sual yalnız 18-35 yaşlı ailə üzvlərinə aiddir): S4. Ailənizin bu üzvü hal-hazırda rəsmi olaraq təhsil alır mı? (Aşağıdakı qeydlərə bax) (1) Bəli (2) Xeyr	(Bu sual yalnız hal-hazırda təhsil almayan 18-35 yaşlı ailə üzvlərinə aiddir): S5. Ailənizin bu üzvü neçənci ildə təhsilini bitirib və ya məzun olmadan təhsilini dayandırıb? - "təhsili itirmək" oxuduğu sonuncu təhsil proqramını uğurla başa vuraraq, məzun olmaq deməkdir; - "təhsili dayandırmaq" sonuncu təhsil proqramından məzun olmadan kənarlaşdırılma deməkdir.	S6. Hal-hazırda təhsil almayan, 2006-2015 illər ərzində təhsili bitirən və ya dayandıran 18-35 yaşlı ailə üzvlərini "X" hərfi ilə qeyd edin. Bu şəxs(lər) sorğumuza uyğundur(lar). Bir neçə şəxs uyğundursa, onlardan müsahibə üçün keçmiş ad günü axırıncı olanı seçin. Musahibə üçün seçilmiş ailə üzvünü əlavə olaraq "S" hərfi ilə qeyd edin
1					() ildə	
2					() ildə	
3					() ildə	
4					() ildə	
5					() ildə	
6					() ildə	
7					() ildə	
8					() ildə	
9					() ildə	
10					() ildə	
11					() ildə	
12					() ildə	

Bir neçə şəxs uyğundursa, onlardan müsahibə üçün keçmiş ad günü axırıncı olan şəxs seçilməlidir!

- Burada rəsmi təhsilə dövlət və ya özəl müəssisələrdə təhsil və ya təlim aiddir; bu ümumi və ya peşə təhsili, əyani və ya qiyabi/axşam təhsili ola bilər, həmçinin qiyabi distant təhsil.
- Əgər respondent rəsmi təhsili digər fəaliyyətləri ilə (məsələn, iş) birləşdirirsə, bu həmçinin onun rəsmi təhsildə olması deməkdir.
- Təhsilini dayandıraraq analıq/atalıq məzuniyyəti götürən və ya xəstəlik səbəbindən məzuniyyətdə olan tələbələr və şagirdlər rəsmi təhsildə olan hesab edilir.
- Təhsilin davamını gözləyən, yaxın gələcəkdə təhsilini davam etdirməyi planlaşdıran və sorğu keçirilən zaman işləməyən və iş axtarmayan şəxslər təhsil alan kimi sayılırlar.

SUPERVAYZER ÜÇÜN SUALLAR

SU1. Supervayzerin adı, soyadı: _____ **Supervayzerin fərdi kodu:** (____)

SU2. Siz respondentin düzgün müəyyən etməsini yoxlamısınız? Yoxlamısınızsa, vaxtını qeyd edin.

(1) Xeyr → **SU4**

(2) Bəli, (____/____/____) tarixində, saat (____/____) -da → **SU3**

SU3. Respondentin düzgün müəyyən etməsini necə yoxlamısınız?

(1) Telefonla zəng etmisiniz

(2) Respondentin evinə getmisiniz

SU4. Siz respondentlə müsabibənin düzgün keçirilməsini yoxlamısınız? Yoxlamısınızsa, vaxtını qeyd edin.

(1) Xeyr → **STOP!**

(2) Bəli, (____/____/____) tarixində, saat (____/____) -da → **SU5**

SU5. Respondentlə müsabibənin düzgün keçirilməsini necə yoxlamısınız?

(1) Telefonla zəng etmisiniz

(2) Respondentin evinə getmisiniz

**ANKETİ KODLAŞDIRMA VƏ MƏLUMAT BAZASINA DAXİL EDƏN VƏ BU İŞLƏRƏ
NƏZARƏT EDƏNLƏR ÜÇÜN SUALLAR**

- D1. Kodlaşdırma edən şəxsin adı, soyadı: _____ Kodu: (____)
- D2. Kodlaşdırma tarixi: (____/____/____)
- D3. Kodlaşdırma keyfiyyətinə nəzarət edən şəxsin adı, soyadı: _____ Kodu: (____)
- D4. Kodlaşdırmanın yoxlama tarixi: (____/____/____)
- D5. Anketi məlumat bazasına daxil edən şəxsin adı, soyadı: _____ Kodu: (____)
- D6. Anketi məlumat bazasına daxil etməsinin tarixi: (____/____/____)
- D7. Anketi məlumat bazasına daxil etməsinin keyfiyyətinə nəzarət edən şəxsin
adı, soyadı: _____ Kodu: (____)
- D8. Anketi məlumat bazasına daxil etməsi keyfiyyətinin yoxlama tarixi: (____/____/____)

Individual Questionnaire

HİSSƏ I: HƏDƏF QRUPU MÜƏYYƏN ETMƏK ÜÇÜN ARAŞDIRMA SUALLARI

Hədəf qrupu: 1 yanvar 2006-cı il – 31 dekabr 2015-ci il müddətinə təhsilini bitirmiş və ya dayandırmış 18-35 yaş kateqoriyasına aid olan şəxslərdir.

101. Sizin doğum tarixiniz? İl (_____) Ay (_____)

[Əgər sorğu keçirilən zaman respondentin yaşı 18-dən aşağı və ya 35 yaşdan yuxarıdırsa → **BİZƏ UYGUN OLAN RESPONDENT DEYİL**]

102. Respondentin cinsi: (1) Kişi (2) Qadın

103. Siz hazırda rəsmi olaraq təhsil alırsınızmı?

- Burada rəsmi təhsilə dövlət və ya özəl müəssisələrdə təhsil və ya təlim aiddir; bu ümumi və ya peşə təhsili, əyani və ya qiyabi/axşam təhsili ola bilər, həmçinin qiyabi distant təhsil.
- Əgər respondentlər təhsili digər fəaliyyətləri ilə (məsələn, iş) birləşdirirlərsə bu həmçinin rəsmi təhsildə olma kimi təsnif edilir.
- Təhsilini dayandıraraq atalıq/analıq məzuniyyəti götürən və ya xəstəlik səbəbindən məzuniyyətdə olan tələbələr və şagirdlər rəsmi təhsildə olan hesab edilir.
- Təhsilin davamını gözləyən, yaxın gələcəkdə təhsilini davam etdirməyi planlaşdıran və sorğu keçirilən zaman işləməyən və iş axtarmayan şəxslər təhsil alan kimi sayılırlar.

(1) Bəli → **BİZƏ UYGUN OLAN RESPONDENT DEYİL**

(2) Xeyr → **104**

104. Siz nə zaman rəsmi təhsilinizi bitirmiş və ya dayandırmısınız? Nəzərə alın ki,

- “təhsili bitirmək” oxuduğunuz sonuncu təhsil proqramını uğurla başa vuraraq, məzun olmaq deməkdir;
- “təhsili dayandırmaq” sonuncu təhsil proqramından məzun olmadan kənarlaşdırılma deməkdir.

➤ Yuxarıda verilən sualın cavabı sənədin (attestat/diplom) alınma tarixi ilə deyil, sonuncu kursun bitirmə tarixi və ya buraxılış imtahanında iştirak etmə tarixi ilə müəyyən olunur

İl: (_____) Ay: (_____)

Əgər tarix 2006-cı ilin yanvar ayı – 2015-ci ilin dekabr ayı müddətinə düşürsə → **Keç suala 201**

Əgər 2016-cı ildir → **BİZƏ UYGUN OLAN RESPONDENT DEYİL**

Əgər 2006-cı ildən öncədirsə → **BİZƏ UYGUN OLAN RESPONDENT DEYİL**

MÜSAHİBƏÇİ ÜÇÜN VACIB OLAN QAYDA: HƏR BİR RESPONDENT SORĞUNUN BU ƏSAS SUALINA CAVAB VERMƏLİDİR! BÜTÜN MÜSAHİBƏ BOYUNCA TƏHSİLİN BITİRMƏ/DAYANDIRMA TARİXİNİ YADDA SAXLAYIN, ÇÜNKİ BU TARİX TƏHSİLDƏN ARALANMADAN ƏVVƏLKİ VƏ SONRAKI DÖVRLƏRİNİ MÜƏYYƏN EDİR!

HİSSƏ II: TƏHSİLİ BİTİRDİKDƏN VƏ YA DAYANDIRDIQDAN ƏVVƏLKİ VƏZİYYƏT

<p>201. Təhsil alarkən oxuduğunuz ə yüksək təhsil səviyyəsi hansı id (bitirmək haqqında sənədi ali almamağınızdan asılı olmayaraq)?</p>	<p>1. Ümumi orta təhsil (5-9-cu siniflər) → 202</p> <p>2. Tam orta təhsil (10-11-ci siniflər) → 208</p> <p>3. İlk peşə təhsili (Peşə məktəbi) → 215</p> <p>4. Orta ixtisas təhsili (Texnikum, kollec, peşə liseyi) → 216</p> <p>5. Ali təhsilin birinci pilləsi – Bakalavr → 216</p> <p>6. Ali təhsilin ikinci pilləsi – Maqistr → 216</p> <p>7. Tibb sahəsində əsas universitet təhsili (6 il) → 216</p> <p>8. Tibb sahəsində ixtisaslaşdırılmış təhsil - Rezidentura → 216</p> <p>9. Doktorantura və ya aspirantura → 216</p>
<p>➤ 104-cü sualda qeyd olunan vaxt nəzərdə tutulur.</p>	

YALNIZ ÜMUMİ ORTA TƏHSİLİ ALANLAR / YARIMÇIQ QOYANLAR ÜÇÜN (ƏGƏR SUAL 201=1)

<p>202. Ümumi orta təhsilinizi bitirmək haqqında sənədi almısınız?</p>	<p>(1) Bəli, ümumi orta təhsilinizi bitirmisiz və sənədi almısınız → 203</p> <p>(2) Ümumi orta təhsilinizi bitirmisiz lakin sənədi hələ almamısınız → 203</p> <p>(3) Xeyr, ümumi orta təhsil almaq üçün oxumusuz lakin tamamlaya bilməmişiz → 205</p>
<p>203. Ümumi orta təhsil üçün aldığınız şərəfnamənin ümumi qiyməti neçə idi?</p>	<p>(1) yalnız "5" (4) əsasən "3"</p> <p>(2) əsasən "5" (5) qiymət qeyd olunmamış</p> <p>(3) əsasən "4" (99) BLM / İmtina</p>
<p>204. Ümumi orta təhsilini uğurla tamamladıqdan sonra təhsilinizi niyə davam etməmişiniz? [Bir neçə cavab qeyd etmək olar]</p>	<p>(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz</p> <p>(2) Hesab edirdiz ki, təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz</p> <p>(3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə</p> <p>(4) Yaxın ərazidə növbəti pillədə təhsil verən məktəb, təhsil müəssisəsi olmadığına görə</p> <p>(5) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiniz</p> <p>(6) Siz / sizin ailə təhsilinizi üçün ödəniş etmək iqtidarında deyildi</p> <p>(7) Siz işləmək istəyirdiniz</p> <p>(8) Siz işləməyə ehtiyacınız var idi</p> <p>(9) Siz evlənmişdiniz</p> <p>(10) Siz digər ailə üzvlərinizə baxmaq / kömək etmək məcburiyyətindəydiniz</p> <p>(11) Dini və ya mədəni səbəblərlə görə</p> <p>(12) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırarsız</p> <p>(13) Sağlamlıq məsələləri ilə bağlı</p> <p>(99) BLM / İmtina</p>
<p>→ Keç suala 207</p>	
<p>205. Neçənci sinifdə oxuyarkən siz təhsilinizi dayandırdınız? (___)</p>	
<p>206. Məzun olmadan ümumi orta təhsilinizi tərk etməyə təsir edən əsas səbəblər hansılardır? [Bir neçə cavab qeyd]</p>	<p>(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz</p> <p>(2) Hesab edirdiz ki təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz</p> <p>(3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə</p> <p>(4) İmtahanları verə bilmədiniz</p> <p>(5) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiniz</p> <p>(6) Siz / sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi</p> <p>(7) Siz işləmək istəyirdiniz</p> <p>(8) Sizin işləməyə ehtiyacınız var idi</p> <p>(9) Siz evlənmişdiniz</p> <p>(10) Siz digər ailə üzvlərinizi saxlamaq / təmin etmək məcburiyyətindəydiniz</p> <p>(11) Dini və ya mədəni səbəblərlə görə</p> <p>(12) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırarsız</p> <p>(13) Sağlamlıq məsələləri ilə bağlı</p> <p style="text-align: right;">(99) BLM / İmtina</p>

<i>etmək mümkündür]</i>	
207. Ümumi orta təhsilinizi hansı növ məktəbdə almısınız?	(1) Ümumtəhsil orta məktəb (2) Qimnaziya (qimnazianın bütün növləri) (3) Lisey (Liseyin bütün növləri) (4) İxtisaslaşdırılmış orta məktəb (incəsənət, idman, musiqi və s.) (5) İnternat məktəbi (internat məktəblərinin bütün növləri) (99) BLM / İmtina
207a. Oxuduğunuz məktəb dövlət yoxsa özəl məktəbi idi?	(1) Dövlət (2) Özəl (99) BLM/ İmtina
→ Keç suala 230	

YALNIZ TAM ORTA TƏHSİLİ ALAN MƏZUNLAR / YARIMÇIQ QOYANLAR ÜÇÜN (ƏGƏR SUAL 201=2)

208. Tam orta təhsilinizi bitirmək haqqında sənəd almısınız?	(1) Bəli, tam orta təhsilinizi bitirmisiz və sənədi almısınız → 209 (2) Tam orta təhsilinizi bitirmisiz lakin sənədi hələ almamısınız → 209 (3) Xeyr, tam orta təhsil almaq üçün oxumusuz lakin tamamlaya bilməmişiz → 211
209. Tam orta təhsil üçün aldığınız şəhadətnamənin ümumi qiyməti neçə idi?	(1) yalnız "5" (4) əsasən "3" (2) əsasən "5" (5) qiymət qeyd olunmamış (3) əsasən "4" (99) BLM / İmtina
210. Tam orta təhsilini uğurla tamamladıqdan sonra təhsil sistemini niyə tərk etdiniz? <i>[Bir neçə cavab qeyd etmək olar]</i>	(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz (2) Hesab edirdiz ki, təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz (3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə (4) Təhsilin daha yüksək pilləsinə qəbul imtahanları verə bilmədiniz (5) Yaxın ərazidə növbəti pillədə təhsil verən təhsil müəssisəsi olmadığına görə (6) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiniz (7) Siz / sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi (8) Siz işləmək istəyirdiniz (9) Siz işləməyə ehtiyacınız var idi (10) Siz evlənmişdiniz (11) Siz digər ailə üzvlərinizə baxmaq / kömək etmək məcburiyyətindəydiniz (12) Dini və ya mədəni səbəblərlə görə (13) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırasız (14) Sağlamlıq məsələləri ilə bağlı (15) Siz xaricə getmisiniz (99) BLM / İmtina
→ Keç suala 213	
211. Neçənci sinifdə oxuyarkən siz təhsilinizi dayandırdınız? (___)	
212. Məzun olmadan tam orta təhsilinizi tərk etməyə təsir edən	(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz (2) Hesab edirdiz ki, təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz (3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə (4) İmtahanları verə bilmədiniz (5) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiniz (6) Siz / sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi (7) Oxuduğunuz məktəb ləhv olduğuna görə (8) Siz işləmək istəyirdiniz (9) Siz işləməyə ehtiyacınız var idi

əsas səbəblər hansılardır? [Bir neçə cavab qeyd etmək olar]	(10) Siz evlənmişdiniz (11) Siz digər ailə üzvlərinizə baxmaq / kömək etmək məcburiyyətindəydiniz (12) Dini və ya mədəni səbəblərlə görə (13) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırasız (14) Sağlamlıq məsələləri ilə bağlı (15) Siz xaricə getmisiniz (99) BLM / İmtina
213. Tam orta təhsilinizi hansı növ məktəbdə almısınız?	(1) Ümumtəhsil orta məktəb (2) Qimnaziya (Qimnazianın bütün növləri) (3) Lisey (Liseyin bütün növləri) (4) İxtisaslaşdırılmış orta məktəb (incəsənət, idman, musiqi və s.) (5) İnternat məktəbi (internat məktəblərinin bütün növləri) (99) BLM / İmtina
214. Oxuduğunuz məktəb dövlət yoxsa özəl məktəb idi?	(1) Dövlət (2) Özəl (99) BLM/ İmtina
→ Keç suala 230	

YALNIZ İLK PEŞƏ TƏHSİLİ MƏZUNLARI/YARIMÇIQ QOYANLAR ÜÇÜN (ƏGƏR SUAL 201 = 3)

215. İlk peşə təhsilinizi bitirmək haqqında sənəd almıdınız?	(1) Bəli, ilk peşə təhsilinizi bitirmisiz və sənədi almıdınız → 215b (2) İlk peşə təhsilinizi bitirmisiz lakin sənədi hələ almamısınız → 215b (3) Xeyr, ilk peşə təhsili almaq üçün oxumadınız lakin tamamlama bilməmişsiniz → 215d
215b. Peşə/ixtisas təhsili üçün aldığınız sənədin/diplomun ümumi qiyməti neçə idi?	(1) yalnız "5" (2) əsasən "5" (3) əsasən "4" (4) əsasən "3" (5) qiymət qeyd olunmamış (99) BLM / İmtina
215c. İlk peşə təhsilinizi uğurla tamamladıqdan sonra təhsil sistemini niyə tərk etdiniz? [Bir neçə cavab qeyd etmək mümkündür]	(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz (2) Hesab edirdiz ki, təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz (3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə (4) Təhsilin daha yüksək pilləsinə qəbul imtahanları verə bilmədiyiniz (5) Yaxın ərazidə növbəti pillədə təhsil verən təhsil müəssisəsi olmadığına görə (6) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiyiniz (7) Siz / sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi (8) Siz işləmək istəyirdiniz (9) Siz işləməyə ehtiyacınız var idi (10) Siz evlənmişdiniz (11) Siz digər ailə üzvlərinizə baxmaq / kömək etmək məcburiyyətindəydiniz (12) Dini və ya mədəni səbəblərlə görə (13) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırasız (14) Sağlamlıq məsələləri ilə bağlı (15) Siz xaricə getmisiniz BLM / İmtina (99)
→ Keç suala 215f	
215d. Neçə il oxumaqdan sonra siz ilk peşə təhsilinizi dayandırdınız? (____) ildən sonra	
215e. Məzun olmadan ilk peşə təhsili tərk etməyə təsir edən əsas səbəblər hansılardır? [Bir neçə cavab qeyd etmək mümkündür]	(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz (2) Hesab edirdiz ki, təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz (3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə (4) İmtahanları verə bilmədiyiniz (5) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiyiniz (6) Siz / sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi (7) Oxuduğunuz məktəb ləhv olduğuna görə (8) Siz işləmək istəyirdiniz (9) Siz işləməyə ehtiyacınız var idi (10) Siz evlənmişdiniz (11) Siz digər ailə üzvlərinizə baxmaq / kömək etmək məcburiyyətindəydiniz (12) Dini və ya mədəni səbəblərlə görə (13) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırasız (14) Sağlamlıq məsələləri ilə bağlı

	(15) (99) BLM / İmtina	Siz	xaricə	getmisiniz
215f. İlk peşə təhsiliniz necə təşkil olunmuşdur?	(1) Təlim əsasən və ya yalnız məktəbdə keçirilirdi (2) Təlim məktəbdə və istehsal (əmək) yerində keçirilirdi (3) Təlim əsasən istehsal (əmək) yerində keçirilirdi (99) BLM / İmtina			
215g. Aldığınız ilk peşə təhsilin rəsmi müddəti nə qədər idi?	(____) il (99) BLM / İmtina			
215h. İlk peşə təhsilinə başlamadan öncə hansı təhsil səviyyəsinə yiyələnmişiniz?	(1) Ümumi orta təhsil (9-cu sinif) (2) Tam orta təhsil (10-cu sinif) (3) Tam orta təhsil (11-ci sinif) (99) BLM / İmtina			
215i. Oxuduğunuz ilk peşə məktəbi dövlət yoxsa özəl məktəb idi?	(1) Dövlət	(2) Özəl	(99) BLM / İmtina	
→ Keç suala 230				

YALNIZ ORTA İXTİSAS VƏ YA ALİ TƏHSİL ALMIŞ MƏZUNLAR/ YARIMÇIQ QOYANLAR ÜÇÜN (ƏGƏR SUAL 201= 4-9)

216. Orta ixtisas/ali təhsili bitirmək haqqında sənəd (diplom) almısınız?	(1) Bəli, orta ixtisas/ali təhsilinizi bitirmisiz və sənəd almısınız → 217 (2) Orta ixtisas/ali təhsilinizi bitirmisiz lakin sənədi hələ almamısınız → 217 (3) Xeyr, orta ixtisas/ali təhsil üçün oxumusuz lakin tamamlaya bilməmişiniz → 218			
217. Orta ixtisas/ali təhsil müəssisində necə oxumusunuz?	(1) Əla (Qırmızı diplomla) (2) Çox yaxşı	(3) Yaxşı (4) Kafi	(5) Zəif (99) BLM / İmtina	
→ Keç suala 220				
218. Neçə il oxumaqdan sonra siz orta ixtisas/ali təhsilinizi dayandırdınız? (____) ildən sonra				
219. Məzun olmadan orta ixtisas/ali təhsili tərk etməyə təsir edən əsas səbəblər hansılardır? <i>[Bir neçə cavab qeyd etmək mümkündür]</i>	(1) Siz təhsil almaqdan (oxumaqdan) yorulmuşdunuz (2) Hesab edirdiz ki təhsildə bundan artıq uğur qazana bilməyəcəksiz (3) Təhsilin keyfiyyəti aşağı səviyyədə olduğuna görə (4) İmtahanları verə bilmədiniz (5) Siz təhsilinizi davam etdirmək üçün bir səbəb görmədiniz (6) Siz/ sizin ailə təhsiliniz üçün ödəniş etmək iqtidarında deyildi (7) Oxuduğunuz təhsil müəssisəsi ləhv olduğuna görə (8) Siz işləmək istəyirdiniz (9) Siz işləməyə ehtiyacınız var idi (10) Siz evlənmişdiniz (11) Siz digər ailə üzvlərinizi saxlamaq/ təmin etmək məcburiyyətindəydiniz (12) Dini və ya mədəni səbəblərlə görə (13) Ailəniz istəyirdi ki, təhsilinizi dayandırasız (14) Sağlamlıq məsələləri ilə bağlı (15) Siz xaricə getmişiniz (99) BLM / İmtina			
220. Təhsilin hansı səviyyəsində oxuyurdunuz?	(1) Ali təhsili (universitet, akademiya, konservatoriya) → 222 (2) 9-cu sinifi bitirdikdən sonra orta ixtisas təhsili (texnikum, kollec, peşə liseyi) → 221 (3) 11-ci sinifi bitirdikdən sonra orta ixtisas təhsili (texnikum, kollec, peşə liseyi) → 221 (99) BLM / İmtina → 222			
221. Orta ixtisas təhsiliniz necə təşkil olunmuşdur?	(1) Təlim əsasən və ya yalnız məktəbdə keçirilirdi (2) Təlim məktəbdə və istehsal (əmək) yerində keçirilirdi (3) Təlim əsasən istehsal (əmək) yerində keçirilirdi (99) BLM / İmtina			
221a. Aldığınız orta ixtisas təhsilin rəsmi müddəti nə qədər idi?	(____) il (99) BLM / İmtina			
222. 0 SAYLY KARTI GÖSTƏRİN: Orta ixtisas/ ali təhsiliniz hansı sahəni əhatə edirdi?	(____)			

223. Oxuduğunuz orta ixtisas/ali təhsil məktəbi dövlət yoxsa özəl məktəb idi?	(1) Dövlət	(2) Özəl	(99) BLM/ İmtina
224. Harada oxumusunuz?	(1) Azərbaycanda	(2) Xaricdə	(99) BLM/ İmtina
224a. Hansı formada təhsil almısınız?	(1) Əyani (2) Qiyabi və ya axşam	(3) Distant təhsil (99) BLM/ İmtina	
225. Təhsilinizin maliyyə mənbəyi nə idi? <i>Burada tələbə üçün zəruri olan yaşayış xərcləri nəzərdə tutulmur, yalnız təhsil xərcləri</i>	(1) Dövlət büdcəsindən maliyələşmə (2) Özünüz / valideynləriniz tərəfindən ödənilmiş (99) BLM / İmtina		
226. Orta ixtisas/ali təhsili almaqdan öncə hansı növ tam orta məktəbdə oxumusunuz?	(1) Ümumi orta məktəb (ümumtəhsil orta məktəb) (2) Gimnaziya (Gimnaziyanın bütün növləri) (3) Lisey (liseylərinin bütün növləri) (4) Xüsusi orta məktəb (incəsənət, idman, musiqi və s) (5) İnternat məktəbi (internat məktəblərinin bütün növləri) (6) İlk peşə məktəbi (9-cu sinifi bitirdikdən sonra) (7) İlk peşə məktəbi (11-ci sinifi bitirdikdən sonra) (99) BLM / İmtina		
227. Orta ixtisas/ali təhsil müəssisəsinə daxil olmaq üçün hansı növ imtahan vermişiniz?	(1) Respublika üzrə mərkəzləşmiş test imtahanı → 228 (2) Təhsil müəssisəsi tərəfindən keçirilən qəbul imtahanı → 229 (3) İmtahan tələb olunmayıb → 229 (99) BLM/ İmtina → 229		
228. Respublika üzrə test imtahanı verərkən neçə bal toplamışdınız?	(1) 100-200 (2) 201-300	(3) 301-400 (4) 401-500	(5) 501-600 (6) 600-dən yuxarı (99) BLM/ İmtina

229. Orta təhsildən sonrakı təhsil karyerası bəzən düz xətt üzrə deyildir. Məsələn:

- öz təhsil sahəsini dəyişən insanlar
- bir neçə ali təhsil və ya elmi dərəcə alan insanlar
- ali təhsili bitirdikdən sonra orta ixtisas təhsili alan insanlar
- orta ixtisas təhsili bitirdikdən sonra ali təhsil alan insanlar.

Haqqında danışdığımız (201-ci sualda qeyd olunan) təhsilin ən yüksək səviyyəsini almamışdan öncə və ya sonrakı dövrdə hər hansı əlavə təhsilin alınmasına dair məlumat verməyinizi sizdən xahiş edirəm (bu əlavə təhsilinizi uğurla başa vuraraq bitirdiyiniz və ya bitirə bilmədiyinizdən asılı olmayaraq). Yalnız aşağıdakı təhsil səviyyələri üzrə cəlb olunduğunuz əlavə təhsil haqqında məlumat verməyiniz sizdən xahiş olunur:

- orta ixtisas təhsili (texnikum, kollec, peşə liseyi)
- ali təhsilin birinci pilləsi – Bakalavriat səviyyəsi
- ali təhsilin ikinci pilləsi – Magistratura səviyyəsi
- tibb sahəsində əsas universitet təhsili (6 il)
- tibb sahəsində ixtisaslaşdırılmış təhsil - Rezidentura
- doktorantura və ya aspirantura.

	A	B	C
N	Təhsil səviyyəsi: (1) Orta ixtisas təhsili (texnikum, kollec, peşə liseyi) (2) Ali təhsilin 1-ci pilləsi – Bakalavriat səviyyəsi (3) Ali təhsilin 2-ci pilləsi – Magistratura səviyyəsi (4) Tibb sahəsində əsas universitet təhsili (6 il) (5) Tibb sahəsində ixtisaslaşdırılmış təhsil - Rezidentura (6) Doktorantura və ya aspirantura	Əhatə edilən sahə/ixtisas: ↓ <i>O SAYLY KARTI GÖSTƏRİN</i>	Siz bu təhsili bitirmisinizmi? (1) Bəli, bitirmisiz. (2) Xeyr, oxumusunuz lakin tamamlaya bilməmişiniz
1			
2			
3			
4			

→ Keç suala 230

TƏHSİLİ BİTİRDİKDƏN VƏ YA DAYANDIRDIQDAN ÖNCƏ İŞ FƏALİYYƏTİ

230. Təhsil alarkən Siz təsəddüfi və ya müntəzəm olaraq işləyirdinizmi? (104-cü sualda göstərilən tarixə qədər)

➤ *Ailə biznesində çalışmaq, sərbəst çalışmaq, şəxsi biznes, özəl və ya dövlət sektorunda hər hansı bir ödənişli/ödənişsiz, qeydiyyatdan keçmiş/keçməmiş iş nəzərdə tutulur. Respondentin peşə təhsili müddətində keçdiyi təcrübə və ailə biznesi olmayan ev işlərini nəzərə almayın.*

(1) Bəli → *Keç suala 231* (2) Xeyr → *Keç suala 301*

231. Xahiş edirik təhsilinizi bitirdiyiniz / dayandırdığınız tarixdək (104-cü sualda qeyd olunan tarixədək) görülən hər bir təsəddüfi və ya müntəzəm iş fəaliyyətiniz haqqında ardıcıl şəkildə aşağıdakı məlumatları təqdim edəsiniz.

- *Respondentin hər bir iş fəaliyyətini bir sıradan qeyd edin. Lakin, əgər eyni iş fəaliyyəti üçün iş şəraiti, məsələn, iş dövrləri müəyyən zaman ərzində çox dəyişibsə, xahiş olunur yeni sıradan istifadə edəsiniz. Yalnız 12 yaşından başlayaraq respondentin fəaliyyətlərini qeyd edin;*
- *“Rəsmi/qeydiyyatdan alınmış” işçi gəlir vergilərinin işəgötürən və ya işçi tərəfindən ödənilməsi mənasını daşıyır. “Qeyri-rəsmi/qeydiyyatdan alınmış” işçi gəlirlərinin vergisiz olduğunu mənasını daşıyır;*
- *Kateqoriyaların bütün növləri üçün gəlirlərin pul və ya digər formada olması heç bit fərq etmir.*

A	B	C	D	E
İş fəaliyyətinin növü	Başlama	Bitmə	İş dövrləri	İşləmək üçün səbəblər:
(1) Rəsmi/qeydiyyatdan alınmış maddəli işçi (öz ailəsi istisna olmaqla, başqası üçün çalışmaq) (2) Qeyri-rəsmi/qeydiyyatdan alınmış maddəli işçi (öz ailəsi istisna olmaqla, başqası üçün çalışmaq) (3) İş yerində qeyri-rəsmi təlim, şagirdlik (məs., usta yanında hər hansısa sənətin öyrənilməsi) (4) Internatura, stajkeçmə (5) Öz ailəsinin qeyri-kənd təsərrüfatı biznesində işçi və ya köməkçi kimi çalışmaq (6) Ailəsinin kənd təsərrüfatı biznesində (əkinçilik / maldarlıqda) işçi və ya köməkçi kimi çalışmaq (7) Fərdi sahibkar / sərbəst çalışan / işəgötürən (kənd təsərrüfatı və ya qeyri-kənd təsərrüfatı sektorunda)	ili	ili	(1) Bütün il ərzində (2) Mövsümi iş (3) Məktəb tətiləri ərzində (4) Qeyri-müntəzəm intervallarla	[Bir neçə cavab mümkündür] (1) Öz pulunuzu qazanmaq üçün istəyirdiniz (2) İş təcrübəsi qazanmaq üçün istəyirdiniz (3) Əlaqələri qurmaq üçün çalışırdınız (4) Siz təhsil haqqı ödəmək üçün işləməliyidiniz (5) Ailənizə dəstək olmaq üçün işləyirdiniz

1				
2				
3				
4				
5				
6				
7				
8				

<p>301. Siz təhsili bitirdikdən və ya dayandırdıqdan sonra fəal şəkildə iş axtarırdınız mı?</p> <p><i>Fəal iş axtarışları müəyyən iş üçün müraciət etmə, iş təkliflərini cavablandırma, elanlara cavab vermə, müsahibəyə qatılmaq, CV-nin göndərilməsi, birbaşa şirkət ofisinə qətmə mənasını daşıyır.</i></p>	<p>(1) Bəli (2) Xeyr → 304</p>
<p>302. Siz təhsili bitirdikdən və ya dayandırdıqdan sonra iş axtarışını necə etmisiniz?</p> <p><i>[Mövcud olan bütün variantları qeyd edin]</i></p>	<p>(1) Siz internet saytlarında, qəzet və ya jurnallardada iş elanını yerləşdirmisiniz və ya elan verənlərə müraciət etmisiniz</p> <p>(2) Siz şirkət / müəssisə / QHT / kooperativə birbaşa iş üçün müraciət etmisiniz</p> <p>(3) Siz şəxsi əlaqələrdən istifadə etmisiniz (tanışlar, qohumlar, dostlar)</p> <p>(4) Siz əmək miqrant şəbəkələri ilə əlaqə saxlamısınız</p> <p>(5) Dövlət sektoruna iş üçün testdən keçmisiz, müsabiqədə iştirak etmisiniz (6)</p> <p>Siz dövlət məşğulluq agentliyi ilə əlaqə saxlamısınız (7)</p> <p>Siz özəl məşğulluq agentliyi ilə əlaqə saxlamısınız</p> <p>(99) BLM / İmtina</p>
<p>303. Təcrübənizi nəzərə alaraq, ilk dəfə təhsilə başa vurduqdan və ya dayandırılmasından sonra iş tapmaqda əsas maneələr nə idi?</p> <p><i>[Bir neçə cavab mümkündür]</i></p>	<p>(1) İlk işinizi tapmaqda heç bir problemlə üzləşməmisiz</p> <p>(2) İş üçün tələblər aldığınız təhsil / təlimdən daha yüksəkdir</p> <p>(3) Kifayət qədər iş təcrübəsinin olmaması</p> <p>(4) Kifayət qədər iş yerlərinin mövcud olmaması</p> <p>(5) İşəgötürənlər sizi olduqca gənc hesab edirdilər</p> <p>(6) Qadın / kişi olduğunuz üçün</p> <p>(7) Sizin milliyətiniz / etnik mənşəyiniz</p> <p>(8) Mövcud iş yerlərində əmək haqqının aşağı olması</p> <p>(9) Mövcud iş yerlərində iş şəraitinin pis olması</p> <p>(10) Nüfuzlu şəxslərlə münasibətinizin olmaması</p> <p>(99) BLM / İmtina</p>
<p>→ Keç Hissəyə IV</p>	
<p>304. Siz niyə iş axtarmırdınız? Ona görə ki, ...</p> <p><i>[Bir neçə cavab mümkündür]</i></p>	<p>(1) Oxuduğunuz müddət ərzində işlədiyiniz yerdə işləməyə davam etmisiniz</p> <p>(2) Yaxın ətrafınızda heç bir iş yox idi.</p> <p>(3) Mövsumi iş gözləyirdiniz</p> <p>(4) Lazım olan şəxsi əlaqələriniz yox idi</p> <p>(5) Siz düzgün / müvafiq ixtisaslı təlimli və hazırlıqlı deyildiniz</p> <p>(6) Siz çox cavan / təcrübəsiz idiniz</p> <p>(7) Siz xaricə getməyi planlaşdırırdınız (təhsil almaq, iş və ya evlənmək üçün)</p> <p>(8) Siz xəstə və ya əlil idiniz</p>

	<p>(9) Siz evli idiniz</p> <p>(10) Valideynləriniz/həyat yoldaşınız sizə evdən kənarında işləməyə icazə vermədilər</p> <p>(11) Siz uşaqlar, yaşlı və ya digər fəaliyyət qabiliyyəti olmayan şəxslərin qayğısını çəkməliyidiniz</p> <p>(12) Dini və ya mədəni səbəblərdən</p> <p>(13) İşləmək istəmirdiniz</p> <p>(99) BLM / İmtina</p>
--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

HİSSƏ III: TƏHSİLİ BİTİRDİKDƏN VƏ YA DAYANDIRDIQDAN SONRA İŞ AXTARIŞI

HİSSƏ IV: TƏHSİLİ BİTİRDİKDƏN VƏ YA DAYANDIRDIQDAN SONRAKI VƏZİYYƏT

Mən sizə təhsilinizi bitirdikdən və ya dayandırdıqdan sonra Sizin məşğulluğunuzun tarixçənizə dair suallar verəcəm. Xahiş edirəm yalnız bir aydan çox davam edən əsas fəaliyyətləriniz haqqında məlumat verəsiniz. Təhsilinizi bitirdikdən və ya dayandırdıqdan sonra etmiş olduğunuz fəaliyyətlə başlayın.

- Əgər siz eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul olmusunuzsa, xahiş edirəm hər biri haqqında ayrı-ayrı məlumat verəsiniz.
- Xahiş edirəm fəaliyyət statusunda zamanla baş verən dəyişiklikləri ardıcılıqla sadalayasınız.
- Hər bir iş fəaliyyətinizə dair sizə əlavə suallar veriləcək. Bu suallar müvafiq iş fəaliyyətinizin başladığı dövrdəki vəziyyətinə aiddir.

İNTERVYUYER: TƏQVİMİN BAŞLANGIC GÜNÜ İLƏ 104-CÜ SUAL (TƏHSİLİ BİTİRDİYİ / DAYANDIRDIĞI GÜN) ARASINDAKI UYĞUNLUĞUNU YOXLA.

	Başlama tarixi		Bitmə tarixi		Yalnız fəaliyyət statusu = (1), (2), (3) və ya (4) üçün E-K sualları verin						
	A	B	C	D	E	F	G	H	İ	J	K
	İl	Ay	İl	Ay	Sizin bu işiniz başladığı zaman müqavilənin növü nə idi? ↓ <i>Kart 2</i>	Sosial təminatınız (məs., ödənişli xəstəlik məzuniyyəti, gələcək pensiya) var idi? (1) Bəli (2) Xeyr (99) BLM/İmtina	Sizin peşəniz / vəzifəniz nə idi? ↓ <i>Kart 3</i>	Siz işləyirdiniz: (1) Dövlət sektorunda (2) Özəl sektorda (3) QHT, ictimai birlik, beynəlxalq təşkilatda (99) BLM/İmtina	Hansı istehsalatda işləyirdiniz? ↓ <i>Kart 4</i>	İşiniz harada idi? (1) Azərbaycanda (2) Xaricdə (99) BLM/İmtina	Bu işi necə tapmışınız? ↓ <i>Kart 5</i>
Fəaliyyət statusu ↓ <i>Kart 1</i>											
1											
2											
3											
4											
5											
6											

7										
8										
9										
10										

Cədvəlin davamı

	Yalnız fəaliyyət statusu = (5) və ya (6) üçün L-O sualları verin				Yalnız fəaliyyət statusu = (7) üçün P-R sualları verin		
	L	M	N	O	P	Q	R
	Sizin bu işiniz başladığı zaman müqavilənizin növü nə idi? ↓ Kart 2	Sizin peşəniz / vəzifəniz nə idi? ↓ Kart 3	Hansı istehsalatda işləyirdiniz? ↓ Kart 4	Sosial təminatınız (məs., ödənişli xəstəlik məzuniyyəti, gələcək pensiya) var idi? (1) Bəli (2) Xeyr (99) BLM/İmtina	İşinizin növü nə idi? ↓ Kart 6	Sizin biznesiniz rəsmi qeydiyyatda idi? (1) Bəli (2) Xeyr (99) BLM/İmtina	Biznesinizin əsas maliyyə mənbəyi nə idi? ↓ Kart 7
1							
2							
3							
4							
5							
6							
7							

8							
9							
10							

HİSSƏ IV: MÖVCUD MƏŞĞULLUQ

Növbəti suallar sizin cari məşğulluğunuza aiddir. Sizin indiki məşğulluğunuz nədir? Əgər siz eyni zamanda bir neçə yerdə işləyirsinizsə, xahiş edirəm ilk növbədə sizin üçün əsas olan iş fəaliyyətiniz haqqında məlumat verəsiniz, sonra ikinci iş fəaliyyətinizə keçəsiniz. Hər hansı digər fəaliyyətiniz haqqında məlumat tələb olunmur.

		Yalnız fəaliyyət statusu = (1), (2), (3) və ya (4) üçün A-F sualları verin					
		A	B	C	D	E	F
	Fəaliyyət statusu ↓ <i>Kart 1</i>	Sizin müqavilənizin növü? ↓ <i>Kart 2</i>	Sosial təminatınız (məs., ödənişli xəstəlik məzuniyyəti, gələcək pensiya) varmı? (1) Bəli (2) Xeyr (99) BLM/İmtina	Sizin peşəniz / vəzifəniz nədir? ↓ <i>Kart 3</i>	Siz işləyirsiniz ...? (1) Dövlət sektorunda (2) Özəl sektorda (3) QHT, ictimai birlik, beynəlxalq təşkilatda (99) BLM/İmtina	Hansı istehsalatda işləyirsiniz? ↓ <i>Kart 4</i>	İşiniz haradadır? (1) Azərbaycanda (2) Xaricdə (99) BLM/İmtina
1							
2							

Cədvəlin davamı

Yalnız fəaliyyət statusu = (5) və ya (6) üçün G-J sualları verin				Yalnız fəaliyyət statusu = (7) üçün K-M sualları verin		
G	H	İ	J	K	L	M
<p>Sizin müqavilənin növü?</p> <p>↓</p> <p><i>Kart 2</i></p>	<p>Sizin peşəniz / vəzifəniz nədir?</p> <p>↓</p> <p><i>Kart 3</i></p>	<p>Hansı istehsalatda işləyirsiniz?</p> <p>↓</p> <p><i>Kart 4</i></p>	<p>Sosial təminatınız (məs., ödənişli xəstəlik məzuniyyəti, pensiya) varmı?</p> <p>(1) Bəli</p> <p>(2) Xeyr</p> <p>(99) BLM/İmtina</p>	<p>İşinizin növü nədir?</p> <p>↓</p> <p><i>Kart 6</i></p>	<p>Sizin biznesiniz rəsmi qeydiyyatdadır?</p> <p>(1) Bəli</p> <p>(2) Xeyr</p> <p>(99) BLM/İmtina</p>	<p>Biznesinizin əsas maliyyə mənbəyi nədir?</p> <p>↓</p> <p><i>Kart 7</i></p>
1						
2						

HİSSƏ V: AİLƏ VƏZİYYƏTİ

501. Hazırkı ailə vəziyyətiniz?	(1) Subay, heç zaman evli olmamış və ya birgə yaşamamış → 506 (2) Birgə yaşayırlar (qanuni və ya dini qeydiyyat olmadan) → 506 (3) Qanuni və ya dini nikah (kəbin) (4) Ayrı yaşayırlar (qanunla boşanmadan) (5) Qanuni və ya dini boşanmış (6) Dul (99) BLM / İmtina
----------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

502. Xahiş edirəm ailə vəziyyətinizin tarixçəsini danışasınız: ən erkən tədbirdən başlayaraq baş verən hər bir sonrakı dəyişiklik barədə məlumat verin.

Tədbirin sıra sayı	A) Tədbirlərin kodları (1) Dini nikahın qeydiyyatı (kəbin) (2) Qanuni nikahın qeydiyyatı (VVAD) (3) Ayrılma (qanunla boşanmadan) (4) Dini boşanma (5) Qanuni boşanma (6) Dul qalma	Tarix	
		B) il	C) Ay
1			
2			
3			
4			
5			
6			
7			

Dini və ya qanuni olduğundan asılı olmayaraq ilk nikahınız haqqında Sizə bir neçə sual vermək istəyirəm (ilk nikahınız davam edib etməməsini nəzərə almadan).

503. İlk həyat yoldaşınızla necə rastlaşmışınız?	(1) Təsəddüfi (2) İş yerində, işlə əlaqədar (3) Oxuduğumuz zaman (məktəbdə, universitetdə və s.) (4) Qonşu olmuşuq (5) Qohumuq (6) Valideynlər / ailə tərəfindən təşkil edilən nikah (7) Dostlar / qohumlar / tanışlıqlar vasitəsilə (8) İnternet / telefon vasitəsi ilə (9) Dini və ya xeyriyyəçilik fəaliyyətlə əlaqədar (10) Vasitəçinin köməyi ilə (99) BLM / İmtina
504. İlk həyat yoldaşınızla evlənmə haqqında son qərarı kim qəbul etdi?	(1) Özünüz/ikiniz (4) Valideynləriniz birlikdə (2) Atanız (5) Özünüz və valideynləriniz birlikdə (3) Ananız (6) Digər qohumlar (99) BLM/ İmtina
505. Sizinlə müqayisədə ilk həyat yoldaşınızın neçə yaşı var idi?	() il kiçik () eyni yaşda () il böyük
506. Uşağınız varmı?	(1) Bəli (2) Xeyr → 601

507. Evladlığa götürdüyünüz və ögəy evladlar istisna olmaqla dünyaya gətirdiyiniz, həmçinin doğuş zamanı tələf olan bütün evladlarınız haqda danışasınız. Ən böyük evladınızdan başlayın.

Uşağın sıra sayı: <i>[ilk doğulan uşaqdan başlayın]</i>	Uşaq nə vaxt doğulub?		C) Uşağın cinsi: (1) oğlan (2) qız
	A) il	B) Ay	

1			
2			
3			
4			

HİSSƏ VI: YAŞAYIŞ YERİNİN DƏYİŞMƏSİ

601. 15 yaş tamam olmadan öncə, uşaqlığınızın əsas hissəsini kiminlə birgə yaşamısınız?

- (1) Hər iki valideynlərlə (doğma, himayədar və ya ögey valideynlərlə)
(2) Yalnız bir valideynlə (doğma/himayədar/ögey ana və ya doğma/himayədar/ögey ata)
(3) Valideynlər olmadan (nənə, baba ilə və ya digər qohum(lar) ilə) → **603**
(4) İnternat məktəbində / uşaq evində → **603**
(99) BLM/ İmtina → **603**

602. Nə vaxtsa valideynlərinizi tərk edərək bir ildən artıq olaraq onlardan ayrı yaşamısınız? Əgər belədirsə, ilk dəfə nə zaman valideynlərinizi bir il və daha çox müddətə tərk etmişiniz? Xahiş edirik hərbi xidmətdə olduğunuz və xəstəxanada uzun müddət qalmağınız səbəbindən valideynlərinizi tərk etdiyiniz halları nəzərə almayasınız.

Qeyd: "Valideynlərə" uşaqlığınızı (15 yaşınıza qədər) onlarla keçirdiyiniz qanuni qəyyumlar - bioloji, himayədar, ögey valideyn və övladlığa götürənlər daxildir. Ayrı yaşamaq ayrı-ayrı evlərdə yaşamaq deməkdir, məs. ayrı girişi, ya tək yaşamaq, ya da ki, digər şəxs(lər)lə, dost(lar)la, partnyor, həyat yoldaşı, öz uşaqları, qayınana və qayınata ilə yaşamaq və s., lakin bioloji, himayədar, ögey valideyn və övladlığa götürənlərini bura daxil etməmək şərt ilə.

- (1) Bəli, tərk etmişəm → (____) ilin (____) ayında
(2) Xeyr
(3) (99) BLM/ İmtina

603. Zəhmət olmasa doğduğunuz yaşayış yerindən başlayaraq bütün yaşayış yerlərini, dəyişdirdiyiniz məkanları qeyd edin. Əgər siz yaşadığınız məkanı az bir müddətlərə (1 ildən az), məsələn sezon işi ilə bağlı tərk etmişinizsə, bu zaman bütün müddət üçün yalnız yaşadığınız (öz evinizi) məkanı qeyd edin. Çalışın sualı cavablandırarkən boşluqlar buraxmayasınız.

Yaşayış yerlərinin sıra sayı: [doğulduğu yerlə başlamalı]	A. Başladığı il:	B. Bitdiyi il:	C. Region: (1) Xaricdə (2) Bakı-Abşeron (3) Gəncə-Qazax (4) Aran (5) Şəki-Zaqatala (6) Quba-Xaçmaz (7) Lənkəran (8) Qarabağ (9) Dağlıq Şirvan (10) Naxçıvan (99) BLM/ İmtina	D. Yaşayış məntəqəsinin növü: (1) Bakı şəhəri (2) Gəncə, Sumqayıt (3) Azərbaycanın digər şəhərində (4) Azərbaycanın kənd yerində (5) Digər ölkənin hər hansı bir şəhərində (6) Digər ölkənin kənd yerində
1				
2				
3				
4				
5				
6				
7				

Əgər respondent sual 603-də heç vaxt xaricdə yaşamayıbsa → **Keç Hissə VII-ə**

Əgər respondent sual 603-də bir dəfə və ya daha çox xaricdə yaşayıbsa → **Keç suala 604**

604. Hansı səbəbdən xarici ölkəyə getmişdiniz? [Bir neçə cavab mümkündür]	(1) Siz Azərbaycanda heç bir iş tapa bilmədik (2) Siz Azərbaycanda özünə uyğun olan iş tapa bilmədik (3) Siz gözləyirdiz ki, Azərbaycandan kənar daha çox pul qazanacassız (4) Sizə xaricdə iş təklif etdilər (5) Sizi iş yerinizdən rəhbərlik xaricə göndərmiş (6) Xaricdə iş axtarmaq üçün (7) Xaricdə olan və ya xaricə gedən ailə üzvlərinə kömək / müşayət etmək (ailə işlərində və ya biznesdə) (8) Xaricdə təhsilinizi davam etdirmək / bacarıqlarınızı inkişaf etdirmək üçün (9) Mədəni səbəblərə görə (99) BLM / İmtina
605. Nə üçün Azərbaycana qayıtmağa qərar verdiniz? [Bir neçə cavab mümkündür]	(1) Müvəqqəti gəlmisiniz (məzuniyyətə, mövsümi işin bitməsinə görə və s.), yenidən qayıdacasınız xaricə (2) Ailəniz istəyirdi ki, siz qayıdasız (3) Azərbaycanda yaşamaq üçün yetərincə pul qazana bildiniz (4) Xaricdə yetərincə pul qazana bilmədiniz (5) Xaricdə özünüə uyğun olan iş tapa bilmədiniz (6) Azərbaycanda iş tapmışınız/ ümid edirdiniz ki, iş tapacasınız (7) Rəhbərliyiniz sizin Azərbaycana qayıtmağınızı tələb edib (xaricdəki iş bitib) (8) Xaricdəki təhsiliniz/ bacarıqlarınızın inkişaf etdirməsi başa çatıb (9) Səhhətinizlə əlaqəli səbəblərə görə (10) Mədəni səbəblərə görə (11) Siz öz həyatınızı xaricdə qura bilmədiniz (12) Siz qeyri-qanuni miqrant olduğunuza görə xaricdə artıq qala bilmirdiniz / deportasiya olunmusuz (99) BLM / İmtina

HİSSƏ VII: DƏYƏRLƏR

701. Dini mənsubiyətiniz?	(1) İslam (2) Pravoslav Xristian (3) Ateist (4) Digər (99) BLM/İmtina
704. Sizin həyatınızda din nə dərəcədə əhəmiyyətlidir?	(1) Olduqca əhəmiyyətlidir (2) Əhəmiyyətlidir (3) Müəyyən qədər əhəmiyyətlidir (4) Az əhəmiyyətlidir (5) Heç əhəmiyyətli deyil (99) BLM/İmtina

705. İndi mən bir neçə fikir səsləndirəcəm, siz də öz razılığınızı və ya razi olmadığınızı bildirin.

		Tam razıyam	Razıyam	Neytral	Razı deyiləm	Heç razı deyiləm	BLM/İmtina
A	Uşağın dünyaya gəlməsinin müvafiq dini mərasimlə qeyd olunması əhəmiyyətlidir	1	2	3	4	5	99
B	Rəsmi nikahı olan şəxslər üçün dini nikahında olması əhəmiyyətlidir	1	2	3	4	5	99
C	Cənazə mərasimi üçün dini mərasim	1	2	3	4	5	99

keçirilməsi əhəmiyyətlidir						
----------------------------	--	--	--	--	--	--

706. İndi mən bir neçə də fikir səsləndirəcəm, siz də öz razılığınızı və ya razi olmadığınızı bildirin.

		Tam razıyam	Razıyam	Neytral	Razı deyiləm	Tamamilə razı deyiləm	BLM / İmtina
A	Qızlar yalnız yaxşı ana və həyat yoldaşları olmaqları üçün məktəbə getməlidir	1	2	3	4	5	99
B	Qızlarla müqayisədə ali təhsil oğlanlara daha çox əhəmiyyətlidir	1	2	3	4	5	99
C	İşləmək üçün qadınlar və qızlar ərinin, atasının və ya qardaşının icazəsini almalıdırlar	1	2	3	4	5	99
D	Qadınlarla müqayisədə kişilərdən daha yaxşı siyasi lider olur	1	2	3	4	5	99
E	Qadınlarla müqayisədə kişiler biznesi daha yaxşı idarə etməyə bacarırlar	1	2	3	4	5	99
F	Qadın üçün həyat yoldaşının karyerası daha əhəmiyyətli olmalıdır nəinki öz karyerası	1	2	3	4	5	99
G	Tam iş günü işləyən qadın yaxşı ana ola bilməz	1	2	3	4	5	99

707. Sizcə, ailədə aşağıdakı işlərlə kişi yoxsa qadın məşğul olmalıdır?

		Əsasən kişi	Əsasən qadın	Eyni dərəcədə	BLM/İmtina
A	Yemək hazırlamaq	1	2	3	99
B	Pul qazanmaq	1	2	3	99
C	Evi təmizləmək	1	2	3	99
D	Uşaqların qayğısına qalmaq, onlara baxmaq	1	2	3	99

HİSSƏ VIII: MƏMNUNLUQ VƏ SƏHİYYƏ

801. Hər bir şeyi nəzərə alaraq, həyatınızdan nə qədər razısınız?

Tamamilə narazıyam									Tamamilə razıyam	BLM / İmtina
1	2	3	4	5	6	7	8	9	10	99

802. Sizdə hər hansı əlillik və ya ağır xroniki xəstəlik varmı?	(1) Bəli	Xeyir	(99) BLM / İmtina
803. Hazırda sağlamlığınızı necə qiymətləndirirsiniz?	(1) Çox yaxşı	(4) Zəif	
	(2) Yaxşı	(5) Çox pis	
	(3) Qənaətbəxş	(99) BLM / İmtina	

HİSSƏ IX: RESPONDENTİN SOSIAL-DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ

901. Sizin milli mənsubiyyətiniz nədir?	(1) Azərbaycanlı (2) Ləzgi (3) Rus	(4) Talış (5) Avar (6) Digər (dəqiqləşdirin) _____ (99) BLM/İmtina
902. Sizin 15 yaşınız olarkən ailənizin ümumi iqtisadi vəziyyətini necə təsvir edərdiniz?	(1) Cox varlı (2) Kifayət qədər varlı (3) Ortabab	(4) Ortadan aşağı (5) Kasıb (99) BLM / İmtina
902a. Siz və ya sizin valideyləriniz məcburi köçkün və ya qaçqındırlar?	(1) Bəli (2) Xeyir (99) BLM / İmtina	

ATA

"ATA" KİŞİ OLAN QANUNİ QƏYYUM, BELƏ Kİ, UŞAQLIĞINIZIN BÖYÜK HİSSƏSİNİ, 15 YAŞADƏK BİRGƏ YAŞADIĞINIZ BİOLOJİ, QƏYYUM VƏ YA ÖGƏY ATA DA DAXİLDİR. HƏTTA, SİZ 15 YAŞINDA İKƏN ƏGƏR ATANIZ DAHA SİZİNLƏ BİR EVDƏ YAŞAMIRDISA AŞAĞIDAKI SUALARLI CAVABLANDIRIN.

903. Sizin 15 yaşınızda atanızın məşğulluğunu daha dəqiq təsvir edən aşağıdakılardan hansıdır?

- *RESPONDENTLƏR MƏŞĞULLUQ VƏZİYYƏTİNİ ATASININ XARİCDƏ İŞLƏYİB İŞLƏMƏDİYİNDƏN ASILI OLMAYARAQ TƏSNİF ETMƏLİDİRLƏR;*
- *RƏSMİ/QEYDİYYATA ALINMIŞ İŞÇİ GƏLİR VERGİLƏRİNİN İŞƏGÖTÜRƏN VƏ YA İŞÇİ TƏRƏFİNDƏN ÖDƏNİLMƏSİ MƏNASINI DAŞIYIR. QEYRİ-RƏSMİ/QEYDİYYATA ALINMAMIŞ İŞÇİ GƏLİRLƏRİNİN VERGİSİZ OLDUĞUNU MƏNASINI DAŞIYIR;*
- *GƏLİRLƏRİN PUL VƏ YA DİGƏR FORMADA OLMASI HEÇ BİR FƏRQ ETMİR;*
- *ƏGƏR ATASI BİR NƏÇƏ YERDƏ İŞLƏYİBSƏ, RESPONDENT ƏN ƏHƏMİYYƏTLİ HESAB ETDİYİNİ SEÇİN.*

- (1) Rəsmi / qeydiyyatdan keçmiş müddətli işçi (ailə biznesi istisna olmaqla) → **904**
- (2) Qeyri-rəsmi / qeydiyyatdan keçməmiş müddətli işçi (ailə biznesi istisna olmaqla) → **904**
- (3) Öz ailəsinin qeyri-kənd təsərrüfatı biznesində / köşkdə / mağazada bir işçi və ya köməkçi → **904**
- (4) Öz ailəsinin kənd təsərrüfatında (əkinçilik/ malqarlıq) işçi və ya köməkçi kimi çalışmaq → **904**
- (5) Fərdi sahibkar/öz hesabına çalışan/ işəgötürən (hər hansı bir sahədə) → **904a**
- (6) İşsiz (iş üçün əlçatan, iş axtaran) → **905**
- (7) Ev işləri ilə məşğul olub → **905**
- (8) Əlillik və ya xəstəlik səbəbindən işləmək iqtidarında deyildi → **905**
- (9) Təqaüdcü → **905**
- (10) Rəhmətə getmiş → **906**
- (99) BLM / İmtina → **905**

904. Siz 15 yaşında olarkən atanızın əsas peşəsi / vəzifəsi nə idi? (əgər sual 903 = 1,2,3 və 4)

→ Kart 3 göstərin: (____) → Keç suala 905

904a. Siz 15 yaşında olarkən atanızın işin növü nə idi? (əgər sual 903 = 5)

→ Kart 6 göstərin: (____)

905. Deyə bilərsinizmi siz 15 yaşında olarkən atanızın əldə etdiyi ən yüksək təhsil səviyyəsi nə idi?

- (1) Natamam orta təhsil (5-8/9-cu siniflər)
- (2) Tam orta təhsil (10/11-ci siniflər)
- (3) İlk peşə təhsili (peşə məktəbi) və ya orta ixtisas təhsili (texnikum)
- (4) Ali təhsil (universitet, akademiya, konservatoriya, doktorantura və ya aspirantura)

ANA

“ANA” QADIN OLAN QANUNİ QƏYYUM, BELƏ Kİ, UŞAQLIĞINIZIN BÖYÜK HİSSƏSİNİ, 15 YAŞADƏK BİRGƏ YAŞADIĞINIZ BİOLOJİ, QƏYYUM VƏ YA ÖGEY ANA DA DAXİLDİR. HƏTTA, SİZ 15 YAŞINDA İKƏN ƏGƏR ANANIZ DAHA SİZİNLƏ BİR EVDƏ YAŞAMIRDISA BU SUALI CAVABLANDIRIN.

906. Sizin 15 yaşınızda ananızın məşğulluğunu daha dəqiq təsvir edən aşağıdakılardan hansıdır?

- *RESPONDENTLƏR MƏŞĞULLUQ VƏZİYYƏTİNİ ANASININ XARİCDƏ İŞLƏYİB İŞLƏMƏDİYİNDƏN ASILI OLMAYARAQ TƏSNİF ETMƏLİDİRLƏR;*
- *RƏSMİ/QEYDİYYATA ALINMIŞ İŞÇİ GƏLİR VERGİLƏRİNİN İŞƏGÖTÜRƏN VƏ YA İŞÇİ TƏRƏFİNDƏN ÖDƏNİLMƏSİ MƏNASINI DAŞIYIR. QEYRİ-RƏSMİ/QEYDİYYATA ALINMAMIŞ İŞÇİ GƏLİRLƏRİNİN VERGİSİZ OLDUĞUNU MƏNASINI DAŞIYIR;*
- *GƏLİRLƏRİN PUL VƏ YA DİGƏR FORMADA OLMASI HEÇ BİR FƏRQ ETMİR;*
- *ƏGƏR ANASI BİR NƏÇƏ YERDƏ İŞLƏYİBSƏ, RESPONDENT ƏN ƏHƏMİYYƏTLİ HESAB ETDİYİNİ SEÇİN.*

- (1) Rəsmi / qeydiyyatdan keçmiş müddətli işçi (ailə biznesi istisna olmaqla) → **907**
 - (2) Qeyri-rəsmi/ qeydiyyatdan keçməmiş müddətli işçi (ailə biznesi istisna olmaqla) → **907**
 - (3) Öz ailəsinin qeyri-kənd təsərrüfatı biznesində / köşkdə / mağazada bir işçi və ya köməkçi → **907**
 - (4) Öz ailəsinin kənd təsərrüfatında (əkinçilik/ malqarlıq) işçi və ya köməkçi kimi çalışmaq → **907**
 - (5) Fərdi sahibkar/öz hesabına çalışan/ işəgötürən (hər hansı bir sahədə) → **907a**
 - (6) İşsiz (iş üçün əlçatan, iş axtaran) → **908**
 - (7) Evdar qadın → **908**
 - (8) Əlillik və ya xəstəlik səbəbindən işləmək iqtidarında deyildi → **Keç suala 908**
 - (9) Təqaüdcü → **908**
 - (10) Rəhmətə getmiş → **909**
- (99) BLM / İmtina → **908**

907. Siz 15 yaşında olarkən ananızın əsas peşəsi / vəzifəsi nə idi? (əgər sual 906 = 1,2,3 və 4)

→ Kart 3 göstərin: (____) → **Keç suala 908**

907a. Siz 15 yaşında olarkən ananızın işin növü nə idi? (əgər sual 906 = 5)

→ Kart 6 göstərin: (____)

908. Deyə bilərsinizmi siz 15 yaşında olarkən ananızın əldə etdiyi ən yüksək təhsil səviyyəsi nə idi?

- (1) Natamam orta təhsil (5-8/9-cu siniflər)
 - (2) Tam orta təhsil (10/11-ci siniflər)
 - (3) İlk peşə təhsili (peşə məktəbi) və ya orta ixtisas təhsili (texnikum)
 - (4) Ali təhsil (universitet, akademiya, konservatoriya, doktorantura və ya aspirantura)
- (99) BLM / İmtina

BACILAR VƏ QARDAŞLAR

909. Siz 15 yaşında olarkən sizin neçə bacı və qardaşlarınız var idi? Onlardan neçəsi sizlə eyni yaşda və ya sizdən yaşca böyük idilər? Sizinlə bir evdə yaşayan atadan və ya anadan bir olan bacı-qardaşları və ögey bacı/qardaşlarınızı da bura daxil edin. Uşaqlığınızın (15 yaşa qədər) əsas dövrünü sizinlə

birgə bir evdə yaşamış, lakin sizin 15 yaşınız olarkən artıq dünyasını dəyişmiş və ya evi tərk etmiş bacı-qardaşlarınızı da daxil edin.

İNTERVYUYER: ƏGƏR RESPONDENTİN QARDAŞI VƏ YA BACISI YOXDURSA "0" QEYD EDİN

(____) qardaş, onlardan (____) sizlə eyni yaşda və ya sizdən yaşça böyük idilər.

(____) bacı, onlardan (____) sizlə eyni yaşda və ya sizdən yaşça böyük idilər.

MÜSAHİBƏNİN GEDİŞİ HAQQINDA SUALLAR

İNTERVYUYER! AŞAĞIDAKI SUALLARI MÜSAHİBƏ BİTİRDİKDƏN SONRA CAVABLANDIRIN

İ1. Müsahibənin müddəti: (____) dəqiqə

İ2 sualına cavab yalnız müsahibə tamamlanmadığı halda tələb olunur

İ2. Əgər respondent ona uyğun olan zaman müsahibənin davam etdirilməsindən imtina edibsə, müsahibənin dayandırılma səbəblərini qeyd edin. [Bir neçə cavab qeyd etmək mümkündür]

1. Müsahibə çox uzun müddət davam etdi
2. Respondent sualları cavablandırmaqdan yorulmuşdur
3. Respondent özünü pis hiss edirdi
4. Respondent sualları cavablandırmaqda çətinlik çəkirdi /sualların mənasını başa düşmürdü
5. Respondentin fikrincə, suallar şəxsi xarakterli idi və bu səbəbdən, O özü haqqında danışmaq istəmədi
6. Müsahibədə digər ailə üzvlərinin iştirak etdiyi səbəbindən, respondent müsahibəni davam etməkdən imtina etdi
7. Respondent müsahibənin dayandırılması səbəblərini açıqlamadı

İ3. Müsahibə zamanı digər şəxslər iştirak edirdilərmə? Əgər edirdilər, kim iştirak edib? [Bir neçə cavab qeyd etmək mümkündür]

1. Heç kim
2. Respondentin atası
3. Respondentin anası
4. Respondentin həyat yoldaşı
5. Respondentin 6 yaşdan yuxarı olan qardaşı/qardaşları
6. Respondentin 6 yaşdan yuxarı olan bacısı/bacıları
7. Respondentin uşağı/uşaqları
8. Digər qohumu – kişi
9. Digər qohumu – qadın
10. Qonşuları/tanıqları/dostları

İ4. Əgər müsahibənin gedişatına hər-hansı amillər təsir göstəribsə, onları qeyd edin.

Kart 0: Təhsil sahələri/ ixtisaslar

Təhsil

(14) *Müəllimlərin hazırlanması və pedaqogika elmi*

Humanitar elmlər və incəsənət

(21) *İncəsənət*

(22) *Humanitar elmlər*

Sosial elmlər, biznes və hüquq

(31) *Sosial elmlər*

(32) *Jurnalistika və informasiya*

(34) *Biznes və idarəetmə*

(38) *Hüquq*

Təbii elmlər, riyaziyyat və kompyuter elmləri

(42) *Həyat haqqında elmlər (biologiya, ekologiya və s.)*

(44) *Fizika, kimya, yer kürəsi haqqında elmlər və fiziki coğrafiya*

(46) *Riyaziyyat və statistika*

(48) *Kompyuter elmləri*

Mühəndislik, sənaye və tikinti

(52) *Mühəndislik*

(54) *İstehsal və emalətmə sahələri*

(58) *Memarlıq və tikinti*

Kənd təsərrüfatı

(62) *Kənd, meşə və balıqçılıq təsərrüfatı*

(64) *Baytarlıq*

Səhiyyə və sosial təminat

(72) *Səhiyyə və tibb*

(76) *Sosial təminat*

Xidmətlər

(81) *Fərdi xidmətlər*

(84) *Nəqliyyat xidmətləri*

(85) *Ətraf mühitin mühafizəsi*

(86) *Təhlükəsizlik xidmətləri, hərbi iş*

(99) Bilmirəm / İmtina

Kart 1: Fəaliyyət statusu

- (1) Rəsmi / qeydiyyatdan keçmiş muzzdlu işçi (ailənizi istisna olmaqla, başqası üçün işləmək)
- (2) Qeyri-rəsmi / qeydiyyatdan keçməmiş muzzdlu işçi (ailənizi istisna olmaqla, başqası üçün işləmək)
- (3) İş yerində qeyri-rəsmi təlim, şagirdlik (məs., usta yanında hər hansısa sənətin öyrənilməsi)
- (4) İnternatura, stajkeçmə
- (5) Ailənin qeyri-kənd təsərrüfatı biznesində bir işçi və ya köməkçi
- (6) Öz ailənin kənd təsərrüfatında (əkinçilik / malqarlıq) işçi və ya köməkçi
- (7) Fərdi əmək fəaliyyəti / fərdi sahibkarlıq / işəgötürən (hər hansı bir sahədə)
- (8) İşsiz (iş üçün əlçatan, iş axtaran)
- (9) Ev təsərrüfatı ilə məşğul olmaq
- (10) Əlillik və ya xəstəlik səbəbindən işləmək iqtidarında deyilsiz

- *“Rəsmi / qeydiyyatdan keçmiş muzzdlu işçi” gəlir vergilərinin işəgötürən və ya işçi tərəfindən ödənilməsi mənasını daşıyır. “Qeyri-rəsmi / qeydiyyatdan keçməmiş muzzdlu işçi” gəlirlərinin vergisiz olduğunu mənasını daşıyır.*
- *Kateqoriyaların bütün növləri üçün gəlirlərin pul və ya digər formada olması heç bit fərq etmir.*
- *Əgər bir nəçə kateqoriya uyğundursa, respondent ən əhəmiyyətli hesab etdiyi birini seçin.*

Kart 2: Müqavilənin növü

- (1) Yazılı əmək müqaviləsi mövcud deyil (yalnız şifahi razılaşma)
- (2) Məhdudiyyətsiz davamlılığı olan yazılı əmək müqaviləsi
- (3) Yazılı müvəqqəti müqavilə
- (4) Yazılı fəsil işləri üçün müqavilə
- (99) Bilmirəm / İmtina

Kart 3: Peşə / vəzifə

(100) Millət vəkilləri, yüksək səviyyəli dövlət məmurları və rəhbərlər

(110) Millət vəkilləri, yüksək səviyyəli dövlət məmurları və rəhbərlər

111 – *Millət vəkilləri və yüksək səviyyəli dövlət məmurları*

114 – *ictimai təşkilatların və siyasi partiyaların yüksək vəzifəli şəxsləri, rəhbərləri*

(120) Böyük şirkətlərin, müəssisələrin, təşkilatların rəhbərləri

121 – *böyük şirkətlərin, müəssisələrin, təşkilatların baş direktorları və yüksək vəzifəli icraçıları*

122 – *böyük şirkətlərin, müəssisələrin, təşkilatların istehsalat bölmələrin və idarələrin rəhbərləri*

123 – *böyük şirkətlərin, müəssisələrin, təşkilatların şöbə müdirləri*

(130) Kiçik müəssisələrin müdirləri

131 – *kiçik müəssisələrin müdirləri*

(200) Yüksək ixtisaslı peşəkarlar (alimlər, müəllimlər, həkimlər, hüquqşünaslar və digər)

(210) Fizika, riyazi və texniki elmlər üzrə mütəxəssislər (ali təhsilli)

211 – *fizika, kimya və digər yaxın olan elmlər üzrə mütəxəssislər*

212 – *riyaziyyat, statistika və digər yaxın olan elmlər üzrə mütəxəssislər*

213 – *hesablama texnikası, informasiya texnologiyaları üzrə mütəxəssislər*

214 – *memarlar, mühəndislər və digər yaxın olan sahələr üzrə mütəxəssislər*

(220) Həyat haqqında elmlər və tibb üzrə mütəxəssislər (ali təhsilli)

221 – *həyat haqqında elmlər üzrə mütəxəssislər*

222 – *tibb üzrə mütəxəssislər (tibbi qulluq işçiləri, tibb bacıları çıxmaqla)*

223 – *tibbi qulluq və mamalıq üzrə mütəxəssislər*

(230) Təlim-təhsil üzrə mütəxəssislər (ali təhsilli)

231 – *orta ixtisas və ali təhsil müəllimləri*

232 – *ümumi orta təhsil müəllimləri*

233 – *ibtidai məktəb və məktəbəqədər təhsil müəllimləri*

234 – *xüsusi təhsil müəllimləri*

235 – *təlim-təhsil üzrə digər mütəxəssislər*

(240) Digər mütəxəssislər (ali təhsilli)

241 – *maliyyə, biznes və s. üzrə mütəxəssislər*

242 – *hüquqşünaslıq üzrə mütəxəssislər*

243 – *arxiv, kitabxana işləri və digər yaxın olan sahələr üzrə mütəxəssislər*

244 – *sosial elmlər və digər yaxın olan sahələr üzrə mütəxəssislər*

245 – *yazıçılar, incəsənət xadimləri*

246 – *din işçiləri, xadimləri*

247 – *sosial xidmətlərin təşkili və idarə etməsi üzrə mütəxəssislər*

(300) Texniklər, orta ixtisaslı mütəxəssislər

(310) Dəqiq və tədbiqi elmlər üzrə (orta ixtisas səviyyəli) mütəxəssislər

311 – *fizika və maşınqayırma sahələri üzrə texniki mütəxəssislər*

312 – *hesablama texnikası sahəsində texniki mütəxəssislər*

313 – *optik və elektron avadanlığın operatorları*

314 – *qəmi və uçuş aparatları üzrə müfəttişlər və mütəxəssislər*

315 – *təhlükəsizlik və keyfiyyət üzrə müfəttişlər*

(320) Həyat haqqında elmlər və tibb üzrə mütəxəssislər (orta ixtisas səviyyəli)

321 – *həyat haqqında elmlər üzrə teniki mütəxəssislər*

322 – *tibb üzrə texniki mütəxəssislər (tibbi qulluq işçiləri, tibb bacıları çıxmaqla)*

323 – *tibbi qulluq və mamalıq üzrə teniki mütəxəssislər*

(330) Təlim-təhsil üzrə mütəxəssislər (orta ixtisas səviyyəli)

331 – *ibtidai təhsil üzrə müəllimin köməkçisi*

332 – *məktəbəqədər təhsili üzrə müəllimin köməkçisi*

333 – *xüsusi təhsil üzrə müəllimin köməkçisi*

334 – *təlim-təhsil üzrə digər texniki mütəxəssislər*

(340) Digər mütəxəssislər (orta ixtisas səviyyəli)

341 – *maliyyə və ticarət üzrə mütəxəssislər*

342 – *biznes üçün xidmət göstərən agentlər və təchizatçılar, ticarət vasitəçiləri*

343 – *administrasiya qulluqçuları (kargüzarlar və digər yaxın olan mütəxəssislər)*

344 – *gömrük, vergi və digər yaxın olan dövlət qurumlarında çalışan mütəxəssislər*

345 – *polis müfəttişləri və detektivlər*

346 – *sosial işlə bağlı mütəxəssislər*

347 – *incəsənət, əyləncə və idmanla bağlı mütəxəssislər*

348 – *dinlə bağlı mütəxəssislər*

(400) Ofis qulluqçuları və müştərilərə xidmət göstərən qulluqçular

(410) Ofis işçiləri, qulluqçuları

411 – *katibələr və klaviatura (kompyuter) arxasında çalışan ofis qulluqçuları*

412 – *rəqəmli məlumatla işləyən qulluqçular*

413 – *materialların uçotu aparən işçilər, nəqliyyat sahəsində çalışan qulluqçular*

414 – *kitabxana, poçt və digər yaxın olan sahələrdə çalışan qulluqçular*

419 – *digər ofis qulluqçuları*

(420) Müştərilərə xidmət göstərən qulluqçular

421 – *kassirlər, bank kassirləri və digər yaxın olan qulluqçular*

422 – *müştərilərə məlumatlandırma xidmətləri göstərən qulluqçular*

(500) Xidmət və ticarət (mağazalarda və bazarlarda satış) işçiləri

(510) Fərdi qulluq və müdafiə etməklə bağlı xidmətlər göstərən işçilər

511 – bələdçilər, konduktorlar və digər oxşar işçilər

512 – ev təsərrüfatı aparan işçilər və restoran qulluqçuları

513 – şəxslərə fərdi kömək/yardım göstərən işçilər

514 – digər fərdi xidmətlər göstərən işçilər

516 – insanları müdafiə etməklə bağlı xidmət göstərən işçilər

(520) Manekenlər (model), satıcılar və mal, məhsul nümayiş edənlər

521 – manekenlər və digər modellər

522 – mağaza, köşk, bazar və səyyar satıcıları, mal, məhsul nümayiş edənlər

(600) İxtisaslı kənd, meşə və balıqçılıq təsərrüfatı işçiləri

(610) Satış üçün məhsul istehsal edən ixtisaslı kənd, meşə və balıqçılıq təsərrüfatı işçiləri

611 – bağbanlar və bitkiçiliklə məşğul olanlar

612 – maldarlıqla məşğul olan və onlara oxşar işçilər

613 – mal-qara və dən məhsulu istehsal edən işçilər

614 – meşə təsərrüfatı işçiləri

615 – balıqçılıq təsərrüfatı işçiləri, ovçular

(700) Əl əməyi ilə məşğul olan ixtisaslı fəhlələr

(710) Mədəncixarma sənayesində və tikintidə çalışan işçilər

711 – saxtaçılar, daş doğrayan və daş yonan fəhlələr

712 – tikinti və ona yaxın olan sahələrin fəhlələri

713 – tikintidə tamamlayıcı və bəzək işləri üzrə ustalar

714 – rəngsazlar, binaların təmizləyiciləri və digər oxşar işlər üzrə fəhlələr

(720) Metallurgiya, maşınqayırma və digər yaxın sahələrdə çalışan fəhlələr

721 – qalibçi, tükücü fəhlələr, qaynaqçılar, metal prokatı dəzgahında işləyənlər, metal konstruksiyalar üzrə montajçılar

722 – dəmirçilər, əmək alətləri düzəldən və digər oxşar işlər üzrə fəhlələr

723 – mexaniki avadanlığı üzrə mexaniklər, yığıcı və quraşdırıcı çilingərlər

724 – elektrik və elektron avadanlığı üzrə mexaniklər, yığıcı və quraşdırıcı çilingərlər

(730) Dəqiq ölçmə ilə bağlı işçilər, ustalar, çapçılar və digər yaxın sahələrdə çalışan fəhlələr

731 – dəqiq ölçmə cihazları ilə işləyənlər

732 – dulusçular, şüşəüfürənlər və digər yaxın sahələrdə çalışan ustalar

733 – ağac, parça, dəri və digər oxşar materiallar üzərində işləyən ustalar

734 – çap işlərində çalışan işçilər

(740) Digər peşələrin fəhlələri

741 – qida məmulatları hazırlayan işçilər

742 – ağac emalı və mebel ustaları, ağac üzrə bəzəyicilər

743 – dərzilər, tikişçilər və digər yaxın olan peşələr

744 – xəz və dəri ilə işləyənlər, ayaqqabı istehsal edənlər və digər yaxın olan peşələr

(800) Cihaz və maşın operatorları və quraşdırıcıları

(810) Daimi avadanlıqla işləyənlər fəhlələr, maşın və mexaniki cihazların operatorları

811 – mədənçıxarma və emal sənayesi avadanlığının operatorları

812 – metal emalı avadanlığının operatorları

813 – şüşə, keramika avadanlığının operatorları

814 – ağac emalı və kağız istehsalı avadanlığının operatorları

815 – kimya sənayesində işlənən avadanlığının operatorları

816 – enerji istehsalında işlənən avadanlığının operatorları

817 – avtomatik yığma konveyr və sənaye robotların operatorları

(820) Dəzgah operatorları və montajçılar

821 – metal və daş emalı üçün dəzqahların operatorları

822 – kimyavi məmulatları üçün dəzqahların operatorları

823 – rezin və plastmas məmulatları üçün dəzqahların operatorları

824 – ağac məmulatları üçün dəzqahların operatorları

825 – çap, cildləmə və kağız məmulatları üçün dəzqahların operatorları

826 – parça, dəri və xəz məmulatları üçün dəzqahların operatorları

827 – qida məmulatları üçün dəzqahların operatorları

828 – montajçılar

829 – digər maşın və dəzqahların operatorları və montajçılar

(830) Sürücülər və nəqliyyat vasitələrin operatorları

831 – lokomotiv və oxşar nəqliyyat vasitələrin maşınıstları

832 – avtomobil nəqliyyat vasitələrin sürücüləri

833 – hərəkət edən kənd təsərrüfatı və digər texnikasının operatorları (traktor, kombayn, ekskavator, kran və s.)

834 – gəmi və digər su nəqliyyat vasitələrin sürücü heyyəti

(900) İxtisasız fəhlələr / işçilər

(910) Satış və xidmətlər üzrə sadə peşələrin işçiləri

911 – küçə və səyyar satıcıları

912 – ayaqqabı təmizləyən və küçədə digər xidmətlər göstərən işçilər

913 – ev qulluqçuları, süpürgəçilər, paltar yuyanlar

914 – binaları, pəncərələri təmizləyənlər və s.

915 – kuryerlər, yük daşıyanlar, qapıçılar, gözətçilər və s.

916 – zibil yığanlar və s.

(920) İxtisasız kənd, meşə və balıqçılıq

təsərrüfatı fəhlələri

921 – *ixtisassız kənd, meşə və baliqçılıq*

təsərrüfatı fəhlələri

(930) Mədəncixarma və emal sənayesində, tikinti və nəqliyyatda çalışan ixtisassız fəhlələr

931 – *mədəncixarma sənayesində və tikintidə çalışan ixtisassız fəhlələr*

932 – *emal sənayesində çalışan ixtisassız fəhlələr*

933 – *nəqliyyatda və yüklərin nəqliyyat vasitəsilə daşınmasında çalışan ixtisassız fəhlələr*

(011) Hərbiçilər

011 – *hərbiçilər*

(999) Bilmirəm / İmtina

Kart 4: İstehsalat sahələri

(1) Kənd və meşə təsərrüfatı, ovçuluq

(2) Balıqçılıq

(3) Mədənçıxarma sənayesi Daş

- ✓ *Daş kömür və torf hasilatı*
- ✓ *Neft və təbii qaz hasilatı, neft və qaz hasilatı üçün quyuların qazılması*
- ✓ *Uran və torium hasilatı*
- ✓ *Metal filizlərinin hasilatı*
- ✓ *Mədənçıxarma sənayesinin digər sahələri*

(4) Emal sənayesi

- ✓ *qida məhsullarının və içki istehsalı*
- ✓ *tütün məmulatlarının istehsalı*
- ✓ *toxuculuq sənayesi*
- ✓ *geyim istehsalı*
- ✓ *dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı*
- ✓ *mebeldən başqa ağacın emalı və ağacdən məmulatların və tıxacın istehsalı; höpdürmə və hörmə materiallarının istehsalı*
- ✓ *kağız istehsalı, kağız və kartondan məmulatların istehsalı*
- ✓ *poliqrafiya fəaliyyəti və cap işləri*
- ✓ *koks, təmizlənmiş neft məhsullarının və nüvə yanacağı istehsalı*
- ✓ *kimya sənayesi*
- ✓ *rezin və plastmas məmulatlarının istehsalı*
- ✓ *digər qeyri-metal mineral məhsullarının istehsalı*
- ✓ *metallurgiya sənayesi*
- ✓ *maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı*
- ✓ *maşınqayırma sənayesi*
- ✓ *ofis avadanlığının və kompyuterlərin istehsalı*
- ✓ *elektrik avadanlıqlarının və cihazların istehsalı*
- ✓ *televizorların, radio və rabitə cihazlarının istehsalı*
- ✓ *tibbi, nəzarət-ölçü, optik cihazların və saatların istehsalı*
- ✓ *avtomobil, qoşqu və yarımqoşquların istehsalı*
- ✓ *sair nəqliyyat vasitələrinin və avadanlıqlarının istehsalı*
- ✓ *məbellərin istehsalı*
- ✓ *tullantıların yığılması, emalı və məhv edilməsi;*

(5) Elektrik, qaz və su təchizatı

- ✓ *Elektrik, qaz və su təchizatı*
- ✓ *Suyun yığılması, təmizlənməsi və paylanması*

(6) Tikinti

(7) Topdan və pərakəndə ticarət; avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi və onların təmiri; şəxsi və ev əşyalarının təmiri

(8) Mehmanxana və restoranlar

(9) Nəqliyyat, anbar təsərrüfatı və rabitə

- ✓ *yerüstü və boru kəməri nəqliyyatları*
- ✓ *su nəqliyyatı*
- ✓ *hava nəqliyyatı*
- ✓ *anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti*
- ✓ *poçt və telekommunikasiya*

(10) Maliyyə fəaliyyəti

- ✓ *bankların və digər maliyyə təşkilatların fəaliyyəti*
- ✓ *sığorta fəaliyyəti*
- ✓ *maliyyə xidmətləri sahəsində digər fəaliyyəti*

(11) Daşınmaz əmlak, icarə və biznes üzrə fəaliyyət

- ✓ *daşınmaz əmlakla aparılan əməliyyatlar*
- ✓ *maşın, avadanlıq, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının kirayəsi*
- ✓ *informasiya texnologiyaları sahəsində xidmətlər*
- ✓ *tədqiqat, marketing, reklam və s. sahələrində xidmətlər*
- ✓ *digər biznes xidmətləri*

(12) Dövlət idarəetməsi və hərbi müdafiə; məcburi social sığorta

(13) Təhsil

(14) Səhiyyə və social iş

(15) Digər icma, sosial və şəxsi xidmətlərin göstərilməsi

- ✓ *tullantıların və zibilin aparılması, ərazilərin və binaların təmizlənməsi, sanitar xidmətlərin göstərilməsi*
- ✓ *ictimai təşkilatların fəaliyyəti*
- ✓ *istirahət, mədəniyyət, turizm və idman sahələrində fəaliyyət*
- ✓ *digər xidmətlər*

(16) Muzdlu işçilərdən istifadə edən ev təsərrüfatı

(17) Xarici təşkilatlar və qurumlar

(99) Bilmirəm / İmtina

Kart 5: İşin əldə etməsi üsulu

- (1) Siz internet saytlarında, qazet və ya jurnallarda iş elanını yerləşdirmisiniz və ya elan verənlərə müraciət etmisiniz
- (1) Siz şirkət, müəssisə, qeyri-hökumət təşkilatı və ya kooperativə birbaşa iş üçün müraciət etmisiniz
- (3) Siz şəxsi əlaqələrdən istifadə etmisiniz (tanışlar, qohumlar, dostlar)
- (4) Siz əmək miqrant şəbəkələri ilə əlaqə saxlamısınız
- (5) Dövlət sektoruna iş üçün testdən keçib müsabiqədə iştirak etmisiniz
- (6) Siz dövlət məşğulluq agentliyi ilə əlaqə saxlamısınız
- (7) Siz özəl məşğulluq agentliyi ilə əlaqə saxlamısınız

Kart 6: İşin növü

- (1) Fermerçilik (əkinçilik/malqarlıq)
- (2) Fərdi əmək fəaliyyəti ilə məşğul olan usta, fəhlə
- (3) Ticarət nöqtəsinin sahibi / kiçik ticarətçi / küçə satıcısı
- (4) Peşəkar (hüquqşünas, məsləhətçi, həkim və s.)
- (5) Menecer / kompaniyanın, təşkilatın sahibi

Kart 7: Biznesin maliyələşməsi

- (1) Sizə bu biznes atanızdan/ananızdan/digər qohumlarınızdan qalıb
- (2) Ailənizdən və ya dostlarınızdan gələn pul
- (3) Şəxsi qənaət etdiyiniz vəsait / satılan əmlak
- (4) Mikromaliyyə təşkilatlarından kredit
(o cümlədən, kooperativdən)
- (5) Bankdan kredit
- (6) Qeyri-rəsmi maliyyə operatorundan kredit
(borcverən şəxs)
- (7) Dövlət orqanından / müəssisəsindən kredit/ yardım
- (8) QHT, donorun layihəsi və s. tərəfindən kredit /yardım
- (9) Biznesi qurmaq üçün pula ehtiyac yox idi